

Milli Məclis hərbiçilərlə bağlı yeni qanun qəbul edəcək

PARLAMENT APARATI ÖTƏN ƏSRİN 90-CI İLLƏRİNDƏ QƏBUL OLUNMUŞ QANUNLARIN MONİTORİNQİNİ APARIR

Milli Məclisin (MM) Təhlükəsizlik və müdafiə Komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, Komitə sədri, MM sədrinin I müavini Ziyafət Əsgərov bildirdi ki, parlamentdə "Hərbi qulluqçuların statusu haqqında" yeni qanun layihəsi hazırlanır. Qanun layihəsi MM-in Təhlükəsizlik və müdafiə Komitəsinin payız sessiyasının qanunvericilik işləri planına salınıb. O bildirdi ki, "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsində hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatı məsələləri daha geniş əksini tapacaq: "Çünki "Hərbi qulluqçuların statusu haqqında" mövcud qanun ötən əsrin 90-cı illərində qəbul olunub və təkmilləşdirilməsinə ciddi ehtiyac var".

Komitə sədri həmçinin MM Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsi ötən əsrin 90-cı illərində qəbul olunmuş qanunların monitorinqini apardığını da qeyd etdi: "Monitorinq başa çatdıqdan sonra lazımı layihələr işləyəcək və rəy alınması üçün müvafiq qurumlara göndəriləcək". İclasda eyni zamanda, parlamentin yaz və növbədənəkar sessiyalarında görülən işlərin hesabı da verilib.

Müzakirələrdən sonra deputatlar yaz və növbədənəkar sessiyalarının hesabını qəbul edib, işlər planını təsdiqləyiblər.

Milli Məclis həmçinin "Silahlı qüvvələr və başqa silahlı birləşmələr



haqqında" qanun qəbul edəcək. MM-in Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahir Orucun sözlərinə görə, qanun özündə Müdafiə Nazirliyindən başqa digər qurumların tabeliyində olan qoşun növləri ilə bağlı məsələləri ehtiva edəcək: "Azərbaycanda Sərhəd Qoşunları, Daxili Qoşunlar, Fövqəladə Hallar

Nazirliyinin tərkibindəki hərbi birləşmələr və s. yaradılıb. Bu qanun Silahlı Qüvvələrdə dedikdə onun əhatə dairəsinə daxil olan strukturları — dövlət qurumları ilə bağlı məsələləri özündə əks etdirəcək".

Sənəd layihəsi ilə bağlı bir müvafiq təşkilatdan başqa bütün digər qurumlar razılıq məktubunu verib.

Yaxın günlərdə həmin qurum da müvafiq rəy məktubunu təqdim edəcək. Z. Oruc bildirdi ki, "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" qanun layihəsi MM-in Təhlükəsizlik və müdafiə komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub və parlamentin plenar sessiyasına tövsiyə edilib.

Prezident yeni səfirləri qəbul etdi

Prezident İlham Əliyev sentyabrın 24-də Türkiyə Respublikasının Azərbaycanda yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkunun etimadnaməsini qəbul edib. APA-nın verdiyi xəbərə görə, söhbət zamanı səfir İsmail Alper Coşkun Türkiyə prezidenti Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan prezidentinə çatdırıb. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin böyük inkişaf yoluna qədəm qoyduğu bir dövrdə Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edib. İsmail Alper Coşkun Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ilə bağlı sözlərini əsirgəməyəcəyini deyib.

Bu yaxınlarda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının uğurla keçdiyini və yüksək nəticələr əldə edildiyini qeyd edən dövlət başçısı əlaqələrimizin qarşdakı illərdə daha da genişlənməsinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyənin dünya miqyasında ən sıx əlaqələri olan ölkələr olduğunu və əməkdaşlığımızın bütün sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənar böyük önəm daşdığını qeyd edib.

Prezident İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

İ.Əliyev Bolqarıstanın Azərbaycana yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Maya Xristovanın etimadnaməsini qəbul edib. Söhbət zamanı səfir Maya Xristova Bolqarıstanın prezidenti Rosen Plevneliev və baş nazir Boyko Borisovun salamlarını Azərbaycan prezidentinə çatdırıb. O, ölkəmizdə diplo-



matik fəaliyyətə başlamasından şərəf duyduğunu deyib. Xanım Maya Xristova Bolqarıstan prezidenti adından Azərbaycan Prezidenti İlham Əliyevə ölkəsinə səfərə dəvət edib.

Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin enerji, infrastruktur və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirilib.

Dövlət başçısı prezident Rosen Plevneliev və baş nazir Boyko Borisovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Bolqarıstanın prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.

AŞPA sessiyasının gündəliyi açıqlandı

Avropa Şurasının Parlament Assambleyası oktyabrın 1-dən 5-dək Strasburqda keçiriləcək payız sessiyasının gündəliyini açıqlayıb. Sessiyanın ilk günü AŞPA sədri Jan-Klod Minyon, büro və daimi komitələr hesabata verəcək, AŞPA sədrinin müavini seçiləcək. Rusiya Federasiyası Dumasının sədri Sergey Narişkinin deputatları qarşısında çıxışı da oktyabrın 1-nə nəzərdə tutulub. 2 oktyabr gün-

dəliyinə Bosniya və Herseqovina, Rusiya Federasiyası, Xorvatiya, Moldovadan Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçkisi, Rusiyanın Avropa Şurasında götürüldüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti, "Daha demokratik seçkilər uğrunda" mövzusunda məsələlər, habelə Nazirlər Komitəsinin hesabat məruzəsi ilə çıxışı daxil edilib. Sessiyanın sonrakı günlərində İqtisadi

İnkişaf və Əməkdaşlıq Təşkilatının fəaliyyəti, siyasi məhsus meyarının müəyyən edilməsi, insan haqları və xarici siyasət, Avropada hüquqi seçimdə azadlıq təhsili ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.

Azərbaycanlı zabit Ramil Səfərova bağlı məsələ ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulub (Azərbaycan).

Avropa Birliyi ilə viza danışıqlarının vaxtı açıqlandı

"Avropa Birliyi ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar davam edir. Artıq bir neçə gündür arxada qalıb, danışıqların növbəti raundu yaxın həftələrdə özündə planlaşdırılır. Ümumilikdə proses yaxşı inkişaf edir, tərəqqi müşahidə olunur". APA-nın məlumatına görə, bu açıqlamaları jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobya verib. Onun sözlərinə görə, son vaxtlar AB rəsmiləri Azərbaycana bir sıra mühüm səfərlər ediblər, bundan başqa AB nümayəndələri noyabrda Bakıda keçiriləcək "İGF 2012" internet idarəetməsi forumuna qatılacaqlar.

Avropa Komissiyasının vitse-prezidenti Azərbaycana gələcək

Noyabrda Avropa Komissiyasının rəqəmsal məsələlər üzrə vitse-prezidenti xanım Neelie Kroes Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, bu barədə Bakıda təşkil olunmuş "Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar" adlı konfransda Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfiri Roland Kobya bildirdi.

N. Kroesin Bakıda keçiriləcək internet idarəetməsinə dair beynəlxalq forumda iştirakı planlaşdırılır. Geniş tərkibli forumda internetin tənzimlənməsi, internet medianının mövcud durumu və perspektivləri müzakirə olunacaq.

Ailəsi əsir əsgərimizə məktub göndərdi

Erməni əsirliyində olan Azərbaycan əsgərinin dünən 20 yaş tamam olub. Bu barədə APA-ya əsirin ailəsindən məlumat verilib. Ailə üzvlərinin sözlərinə görə, Firuz Fərəcovun əsir düşməsindən iki ay keçməsinə baxmayaraq, hələ də övladlarından bir xəbər yoxdur: "Biz övladımızın taleyindən çox narahatıq. Artıq iki aydır, Firuz ermənilərin əlindədir. Onun sağ və ya ölü olmasından bixəbərik. Beynəlxalq Qızıl Xaç Komitəsindən bizə onunla görüşdüklerini bildirsələr də, bunu sübut edən hər hansı dəlil göstərmədilər. Onlar övladımızın yazdığı məktubu belə bizə verməkdən imtina etdilər".

Ailəsi F. Fərəcova növbəti dəfə məktub göndərib: "İki gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsində olduq və Firuzla növbəti dəfə məktub yazdıq. Bildirdilər ki, bir neçə günə məktub Firuzla çatdırılacaq. Ümid edirik ki, övladımızdan bir xəbər gələcək".

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdü Fərəcov Firuz Mirzə oğlu bu ilin iyul ayında qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni təhəvilərinə əsir düşüb.

BQXK nümayəndələri Ermənistandan saxlanan azərbaycanlı hərbi əsirlər görüşürək ondan iki "Qızıl Xaç" məktubu alınsa da həmin məktublarda əsirin ailəsinə verilməyib.

BQXK-nın Bakı ofisindən bildirilib ki, "Qızıl Xaç" məktublarında yalnız ailəyə aid məlumatlar yer ala bilər: "Həmin məktublarda bu kriteriyaya cavab vermədiyindən onların çatdırılması mümkün deyil".

Erməni işğalının vurduğu ziyanın həcmi açıqlandı

İŞGAL NƏTİCƏSİNDƏ AZƏRBAYCANA DƏYƏN ÜMUMİ ZİYAN 431,5 MİLYARD ABŞ DOLLARI HƏCMİNDƏDİR

İqtisadi İnkişaf Nazirliyi (İN) Ermənistandan işğalı nəticəsində Azərbaycana dəyən ümumi ziyanı hesablayıb. APA-nın məlumatına görə, bu barədə İN dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri müavini Natiq Həsənov məlumat verib. N.

Həsənov deyib ki, işğal nəticəsində Azərbaycana dəyən ümumi ziyan 431,5 milyard ABŞ dolları həcmindədir: "Bu rəqəm ayrı-ayrı nazirliklərin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət

Komitəsinin və digər dövlət qurumlarının, həmçinin İqtisadi İnkişaf Nazirliyinin məlumatları əsasında hazırlanıb".

N. Həsənov qeyd edib ki, işğal nəticəsində dəyən ziyanın hesablanması prosesi davam etdirilir.

Fransa səfiri dindarların aksiyasına münasibət bildirdi

"SƏFİRLİYİN ƏMƏKDAŞLARI ÖZLƏRİNİ TƏHLÜKƏSİZ HİSS EDİR"

Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları özlərini təhlükəsiz hiss edirlər. Bunu APA-ya açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye sentyabrın 24-də bir qrup dindarın səfirlik binası qarşısında aksiya keçirməsinə şərh edərək bildirib.

Qeyd edək ki, aksiyada son vaxtlar Fransada İslam dininə yönələn təhqirlər, müsəlmanlara qarşı diskriminasiya siyasəti, o cümlədən Fransada nəşr olunan "Charlie Hebdo" jurnalında Məhəmməd Peyğəmbərin (s) karikatürasının dərcinə etiraz bildirilib.

Diplomat deyib ki, Azərbaycan tərəfi ilə əməkdaşlıq şəraitində səfirliyin mühafizəsi ilə bağlı əlavə tədbirlər görüldü: "Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları özlərini təhlükəsiz hiss edirlər. Çünki bizim ölkələrimizi dostluq və əməkdaşlıq telləri birləşdirir. Bundan başqa, Azərbaycan xalqı çox loyaldır və Fransaya münasibətdə aqressiya nümayiş etdirmir. Azərbaycandakı müsəlman itimayiyəti Fransa jurnalı ilə bağlı məsələyə sakit reaksiya verib, yalnız kiçik bir qrup aksiyada iştirak edib".

Paskal Monye bildirdi ki, "Charlie Hebdo" jurnalı söz azadlığına təminat verən Fransa qanunvericiliyinə uyğun olaraq nəşr olunur: "Fransa müsəlmanların və digər dinlərə sadiq olanların sülh şəraitində yaşamasında maraqlıdır. Fransa hökuməti ilk növbədə Avropa dövlətlərinin təməli olan söz azadlığını müdafiə etməyə çalışır. Bununla yanaşı, Fransa kifayət qədər müsəlmanın yaşadığı bir ölkə olduğundan, başa düşürük ki, Məhəmməd peyğəmbərin qeyri-məqbul obrazda təsviri qəzəb doğura bilər".

Bəzi ərazilərdə yağış yağacaq

Bakı və Abşeron yarımadasında sentyabrın 26-da havanın tutulub açılacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 16-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti təşkil edəcək.



Sentyabrın 27-dək respublika ərazisində payız havası davam edəcək.

Səməd Seyidov: "Yoxlamaların sifarişlə aparılması iddialarının əsası yoxdur"

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov bu təhsil ocağında aparılan yoxlamalarla bağlı açıqlama verib. O, "Turan"a deyib ki, yoxlamaların sifarişlə aparılması iddialarının əsası yoxdur: "Mənim şəbhələrim vardı. Bu səbəbdən də mayda Hesablama Palatasına yoxlama aparılması üçün müraciət etdim və araşdırma nəticəsində müəyyən faktlar ortaya çıxdı. Təbii ki, bunun əsasında cinayət işinin qaldırılması qanunauyğundur".

Hesablama Palatasının Azərbaycan Dillər Universitetində aparıldığı yoxlamaların nəti-

cəsi ilə bağlı cinayət işi açıldığı Respublika Prokurorluğu sentyabrın 24-də bəyan edib. Bildirilib ki, Hesablama Palatasının yoxlaması 2007-2012-ci illərdə dövlət büdcəsindən universitetə ayrılan vəsaitlərin və büdcədən kənar vəsaitlərin necə xərclənməsinə aid olub: "Yoxlamaların nəticələrinə dair materiallar Baş Prokuror yanında Korruptsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. Müəyyən edilib ki, universitetin maddi məsul şəxsləri müəllimlərə qanunsuz olaraq artıq əməkhaqqı ödəməklə, təhsil müəssisəsinin əməkdaşları ol-

mayan şəxslərin adına açılmış əməkhaqqı kartlarına pul vəsaiti köçürməklə külli miqdarda dövlət vəsaitini talayıblar. Bundan başqa universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedicə vəsaitlərin olmasından kassadan saxta ödəmə cədvəlləri tərtib edilib, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimlənilib. Fakt Cinayət Məcəlləsinin 179.3.2 (mənimməmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə araşdırılır".

Rəsmi Bakı "The New York Times"-dəki məqaləni araşdırır

Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin ABŞ-dəki səfirliyinə "The New York Times" qəzetində Dağlıq Qarabağla bağlı məqalənin dərc olunması məsələsini araşdırmağı tapşırıb. XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya verdiyi məlumata görə, məqalədə Azərbaycanın işğal olunmuş ərazilərində səfər etməyə dair məsləhətlər qanunsuzdur və bununla bağlı diplomatik missiyamıza müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, sentyabrın 21-də "The New York Times"-in səyahətlər bölməsində Dağlıq Qarabağ səfəri haşır olunan məqalə dərc edilib. Müəllif məqalənin sonunda oxuculara bu ərazilərə səfər etməyə çağırır və qeyd edib ki, Qarabağ getmək üçün müvafiq vizanı Ermənistanda almaq olar. O, turistlərə aldıkları vizanı ayrıca vərəqə şəklində pasportun arasına qoymağı məsləhət görüb və bildirdi ki, belə olan təqdirdə onlar gələcəkdə Azərbaycana rahatlıqla səfər edə bilərlər.

Xatırladaq ki, Azərbaycanın işğal altında olan ərazilərinə rəsmi Bakının müvafiq icazəsi olmadan səfər etmək qanunsuz sayılır və Dağlıq Qarabağ qanunsuz səfər etmiş şəxslərin adı Azərbaycan üçün arzuolunmaz şəxslərin siyahısına daxil edilir. Belə şəxslərə Azərbaycana gəlməyə icazə verilmir.

Azərbaycanda 49 qanunsuz miqrant aşkarlandı

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən sentyabrın 17-dən 21-dək Bakı şəhərində, həmçinin Biləsuvar, Lerik və Masallı rayonlarında qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib. Bu barədə APA-ya DMX-dən məlumat verilib. Keçirilən tədbirlər nəticəsində Azərbaycan qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 49 cənəbi aşkar edilərək barələrində İnzibati Xətalər Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında tədbirlər davam etdirilir.



“Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə

“Azərbaycan dövləti problemlərin aradan qaldırılması yönündə hər zaman mediaya dəstək verir”

BU FİKİR BAKIDA KEÇİRİLƏN “AZƏRBAYCANDA MEDIA MÜHİTİ: MÖVCUD DURUM VƏ YENİ ÇAĞIRIŞLAR” MÖVZULU KONFRANSDA SƏSLƏNDİRİLİB

Bakıda “Azərbaycanda media mühiti: mövcud durum və yeni çağırışlar” mövzusunda iki günlük konfrans keçirilib. Konfrans “Etik Jurnalistika təşəbbüsləri-Azərbaycan” layihəsi çərçivəsində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə təşkil edilib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirin açılışında çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının (JuHI) sədri, “Etik Jurnalistika təşəbbüsləri-Azərbaycan” layihəsinin koordinatoru Müşfiq Ələsgərli konfransın məqsədləri haqqında ətraflı məlumat verib. M.Ələsgərli belə konfransların keçirilməsinin jurnalistikada peşəkarlığın artırılması istiqamətində böyük rol oynadığını diqqətə çatdırıb.

Konfransda çıxış edən Avropa Birliyinin Azərbaycanı səfiri Roland Kobya bildirib ki, AB medianın məhdudlaşdırılması ilə bağlı bir vaxtlar üzv ölkələrdə buraxılmış səhvlərin təkrarlanması istəmir. “Avropa Birliyində media və fikir azadlığı əsas fundamental dəyərlərdir. Vaxtla quruma üzv ölkələrin bu sahədə bəzi səhvləri olub. Bu gün AB medianın hüquqlarının qorunması sahəsində addımlar atır. Biz mediaya bütün təzyiqləri pisləyirik. Azərbaycan 20 il ərzində böyük yol qət edib, uğurlar qazanıb”. Səfir bu gün Azərbaycan telekanallarında hökumətin gördüyü işlər təqdir olunur, təriflənilir, amma müxalif fikirlər televiziya da görmədiyini qeyd edib. R. Kobya on-line TV sahəsində Azərbaycanı kifayət qədər dəyişikliklər baş verdiyini bildirib: “Bu kanallar daha çox insana öz fikirlərini azad şəkildə bəyan etməyə imkan verir. Biz bütün növ media məhdudiyyətlərini qəbul etmirik. Bu, bütün sənədlərimizdə öz əksini tapıb”. Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Vüqar Əliyev çıxışında Azərbaycanda medianın inkişafı sahəsində dövlətin atdığı addımlardan danışdı. V. Əliyev hazırda sosial medianın önəvi media ilə ciddi rəqabət apardığını vurğulayıb: “ Bununla yanaşı, hər bir cəmiyyət üçün mövcud problemlərin Azərbaycanda da müşahidə olunur. Lakin dövlətimiz problemlərin aradan qaldırılması yönündə hər zaman mediaya dəstək verir. Azərbaycan medianın mövcud durumu və perspektivləri barədə önəmli müzakirələr aparılır və bu, davam etdiriləcək. İnənəm ki, tezliklə Azərbaycan mətbuatı mövcud problemlərdən çıxış yolu taparaq daha da inkişaf edəcək. Bunun üçün dövlət də lazımı dəstəyi verir və verəcək. Azərbaycan dövlətinin əsas məqsədlərindən biri ölkədə peşəkar, müstəqil media formalaşdırmaqdır”.



APA

Beynəlxalq Jurnalistlərin Federasiyası baş katibinin müavini Oliver Mooney-Kyrle medianın inkişafının de-

monstratlaşdırılmasında çox vacib amillərdən biri olduğunu qeyd edib: “Cəmiyyət inkişaf etdikcə, demokratik dəyərlər yaxınlaşdıqca və bunları tətbiq etdikcə, bu da öz növbəsində medianın inkişafına, müstəqil fəaliyyətinə zəmin yaradacaq. Mediada problemlərin olması təbii, ancaq hər zaman onlardan çıxış yolu tapmaq üçün çalışmaq, birgə yönləndirmə vacibdir. Dövlətin mediaya dəstəyi təbii ki, alınmalı addımdır, lakin mətbuat eyni zamanda özü də müstəqil inkişaf etmək üçün modern variantlardan istifadə etməlidir. Mətbuatın müstəqilliyi demokratik cəmiyyətə quruculuğunda mühüm amildir. Bunun üçün jurnalistika daha peşəkarlığı artırmaq lazımdır. Peşəkarların çalışdığı mətbuat cəmiyyətə daha çox lazımdır. Peşəkar media həmçinin demokratik cəmiyyətin yaranmasına, fəaliyyətinə zəmin yaradır. Bunlar bir-biri ilə qarşılıqlı əlaqədə olan məfhumlardır. Azərbaycan mətbuatı da yenilik çağırışlarına cavab




APA

verməli, öz daimi və dinamik inkişaf yolunu təyin etməlidir”.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaxov belə konfrans və tədbirlərin keçirilməsinin önəmliyindən söz açıb: “ Medianın mövcud durumu, problem və perspektivləri ilə bağlı keçirilən hər bir tədbir, konfrans mətbuatımızı hər dəfə bir addım daha irəli aparır. Belə konfranslarda Azərbaycanı medianın vəziyyətini müzakirə edərək problemlərdən çıxış yolu tapılmasına şərait yaranır. Problemlər səsəndirilir, eyni zamanda problemlərin aradan qaldırılması üçün müxtəlif rəylər, fikirlər, konkret təkliflər irəli sürülür. Bu da ümumi işin xeyrinədir”. Konfransın birinci panelində də çıxışı davam etdirən Mətbuat Şurasının sədri “Azərbaycanda media azadlığı və təhlükəsizliyi, mövcud durum və yeni çağırışlar” mövzusunda məruzə ilə çıxış edib. Mətbuatımızın mövcud vəziyyətdən ətraflı söz açan sədr ölkəmizdə bu yaxınlarda

KİV-lərdə həmkarlar ittifaqlarının yaradılacağı bildirib. Onun sözlərinə görə, Azərbaycanda jurnalistlərin ayrıca həmkarlar ittifaqlarının yaradılması vacibdir: “Onlar müqavilə bağlama və jurnalistlərin hüquqlarının müdafiəsində iştirak etməlidirlər”.

Tədbirdə fikirlərini bölüşən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlı belə müzakirələri mətbuatımızın inkişafı yolunda atılan önəmli addımlar kimi qiymətləndirib. İcraçı direktor KİV-lərin inkişafına dövlətin böyük dəstək verdiyini diqqətə çatdırıb: “Dövlətimiz müstəqil mətbuatın inkişafında maraqlıdır. Çünki mətbuat inkişafı həm də cəmiyyətin inkişafı deməkdir. Öminliklə vurğulayıram ki, müstəqillik dövründə 20 il ərzində Azərbaycan mediası çox sürətli inkişaf yolu keçib. Hökumətimiz də bu istiqamətdə böyük işlər görüb. Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu-



www.kivdf.gov.az

KİVDF

nun yaradılması, fərdi jurnalist müsbətlərinin keçirilməsi, mətbuat orqanlarına maliyyə vəsaitinin ayrılması buna parlaq nümunədir. Statistika nəzər salaq: Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldıqdan sonra 2009-cu ildə dövlət mediaya bir milyon üç yüz min manat vəsait ayrılıb. 2010-cu ildə bu məbləğ artırılaraq iki milyona çatdırılıb. Ötən il iki milyon dörd yüz min, bu il isə mətbuatın inkişafı üçün üç milyon səkkiz yüz min manat vəsait dövlət tərəfindən verilib. Bütün bunlar dövlətimizin mətbuatın inkişafına necə böyük önəm verdiyinin göstəricisidir”.

Konfransın ilk günündə Azərbaycan mediası azadlığı və təhlükəsizliyi, mövcud durum və yeni çağırışlar, ictimai yayım sahəsində yeni çağırışlar, demokratik medianın inkişaf etdirilməsində jurnalist ittifaqlarının rolunu s. mövzular müzakirə olunub. Panelərdə yerli və xarici media ekspertlərinin “Söz azadlığında sui-istifadə halları: effektiv mübarizə apara bilirikmi?”, “Media azadlığında mənfəət təsir edən səbəblər, problemlərdən çıxış yolları”, “Rəsmi informasiyanın əldə edilməsinin hüquqi əsasları, mövcud durum və inkişaf dinamikası”, “Söz və mətbuat azadlığının Azərbaycan təcrübəsi: inkişaf meyilləri və perspektivlər” mövzusunda məruzələr dinlənilib.

Konfrans bu gün — sentyabrın 26-da yekun vurulacaq.

Sevinç MÜRƏTQIZI

Səhifədəki material Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi üzrə çap olunub

Bakıdakı 18 sayılı məktəbdə 3D effektli dərslər vəsaitinin tətbiqi olunduğu fənn kabinetini açılıb

Dünya Bakının Yasamal rayonunda fəaliyyət göstərən Mikayıl Müşfiq adına 18 sayılı orta məktəbdə 3D effektli dərslər vəsaitinin tətbiqi olunduğu fənn kabinetinin təqdimat mərasimi keçirilib. Mərasimində Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və KİV təmsilçiləri iştirak edib.

Təhsil ocağı barədə məlumat verən məktəbin direktoru Vaqif Hüseynli bildirib ki, orta məktəb əsaslı təmirdən sonra “Bilik Günü”ndə açılışı olub: “Əsaslı təmirdən sonra məktəbimizin

açılış mərasimində ölkə başçısı İlham Əliyev də iştirak edib. Məktəbimizin maddi-texniki bazası möhkəmlənib, siniflərin sayı artıb, müasir texnologiya ilə təchiz olunmuş yeni kabinet və laboratoriyalar yaradılıb. Ən əsas odur ki, bizim uzun illər gözlədiyimiz akt zalımız var. Hazırda 18 sayılı təhsil müəssisəsində 1670 şagird təhsil alır”. V.Hüseynli qeyd edib ki, orta məktəbin biologiya kabinetində ölkəmizdə ilk dəfə olaraq 3D stereo görüntü texnologiyaları əsasında lövhə quraşdırılıb. Məktəbin biologiya müəllim

məsi Lalə Qurbanova bildirib ki, bu texnologiyadan zoologiya, botanika və insan fənlərində tədrisində istifadə ediləcək. Onun sözlərinə görə, kabinetdə VI-IX sinif şagirdləri üçün dərslər keçiriləcək: “3D effektli dərslər vəsaitinin tətbiqi olunduğu kabinet Azərbaycanda ilk dəfə olaraq bu məktəbdə təşkil ediləcək. Layihənin əsas məqsədi şagirdlərin tədris prosesinə diqqət və marağını artırmaqdır”. L.Qurbanova gələcəkdə bu cür dərslərin X və XI sinif şagirdləri üçün də keçirilməsi üçün təkliflər hazırladığını deyib.

Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov isə bildirib ki, bu layihə sınaq məqsədilə həyata keçirilib. Layihənin nəticəsindən əslilə olaraq, 3D formatlı kabinetlərdə digər məktəblərdə də yaradılması məqsədilə baxıla bilər.

Qeyd edək ki, kabinetdə 3D effektli dərslər vəsaitindən istifadə zamanı şagirdlər xüsusilə eynəklərdən istifadə edir. Eynək ekranında görüntülərin daha canlı təsvirinə imkan yaradır.

S.QARAYEVA

Xaricdə ali təhsil alanların diplomlarının tanınması proseduru asanlaşdırılacaq

Gələcə ildən xarici ölkələrdə ali təhsil almış azərbaycanlı gənclərin diplomlarının tanınması proseduru daha asan formada həyata keçiriləcək. Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin verilən məlumata görə, hazırda bununla bağlı xü-

susi proqram təminatı hazırlanır. Bu proqram ilin sonuna kimi istifadəyə veriləcək. Bu xidmətin tətbiqi nəticəsində diplomunu təsdiqləmək istəyənlərin işinin xeyli asanlaşacaq. Bu proqram istifadəyə verildikdən sonra xarici ölkədə təhsil almış şəxslər diplomunu nostrifikasiya

etdirmək üçün sənədlərini ilkin olaraq, elektron formada — skaynerdən keçirərək internet vasitəsilə Təhsil Nazirliyinə göndərməklə. Sənədlər son tədqiqatı aldıqdan sonra onu yalnız bir dəfə nazirliyə götərəcək və bir dəfə möhür vurducaq. Bununla da sənədlərini təsdiqlə-

yəcək. Məlumatda bildirilib ki, növbəti ildən peşə təhsili müəssisələrinə daxil olmaq istəyən şagirdlər sənədlərini elektron formada təqdim edə və peşə seçimini elektron formada apara bilərlər. Hər hansı şagird ölkədəki peşə təhsili müəssisələrinin bazasına müraciət edə və mövcud olan peşələri internet vasitəsilə araşdırma biləcək.

S.QARAYEVA

“Satışa çıxarılan saxta iş dəftərləri hər cəhətdən ziyanlıdır”

“Bu il I və V siniflərdə dərslər və iş dəftərləri yeni kurikulum əsasında hazırlanıb. Lakin bezi satış yerlərində ödənilməli iş dəftərlərinin üz qabığı dəyişilərək yeni dərslər çıxarılıb. Bu isə tamamilə bütün tədris prosesini korlayır”. Bunu “525”ə açıqlamasında “Bakı” nəşriyyatının icraçı direktoru Zaur İsayev deyib. Onun sözlərinə görə, həтта bezi məktəblərdə dəluzlər bu pirat kitabları birbaşa özləri götürüb satırlar. Binaqədi rayonu 143 sayılı orta məktəbdə belə halın olduğunu deyən Z.İsayev vurğulayıb ki, artıq məsələ ilə bağlı müvafiq məktəblərə müraciətlər

ünvanlıb: “Belə saxta mallar hər cəhətdən ziyanlıdır, həm uşaqların sağlamlığına ziyanıdır, həm də onların məzmununda təhriflər var. Ötənlik iş dəftəri ilə buillik dərslərlə düz gəlir. Keçən il iş dəftərləri stikerlə zərirləşdirib, amma bu il istifadə olunmayıb. Orijinal nüsxələrdə stikerlər olmadığı halda, saxta nüsxələrdə stikerlər var. Bununla yanaşı, saxta vəsaitlər keyfiyyətsizdir, onların üz qabığı ilə içi uyğun gəlir. Azərbaycanda orta məktəbin 1, 2, 3 və 4-cü sinifləri üçün informatika fənni üzrə iş dəftərlərinin saxta nüsxələri satılır. Kitab ticarəti məntəqələ-

rində saxta iş dəftərlərinə rast gəlmək olar”.

Nəşriyyatın icraçı direktoru qeyd edib ki, 2012-ci ildə nəşr olunmuş iş dəftərlərinin məzmununda dəyişikliklər və təkmilləşdirmələr var. Onun sözlərinə görə, saxtalaşdırılmış iş dəftərlərinin yalnız nəşr olunduğu tarix və üz qabığı dəyişdirilib, məzmunu isə ödənilməli kimi qalıb: “Bu da təhsildə müəyyən problemlər yaradır. Buillik dərslərlərin məzmununa uyğun şəkildə təzələmişik. Ancaq bezi məktəblərdə keçən ilki iş dəftərlərindən istifadə olunur. Bununla bağlı 143, 99, Binaqədi rayonun

digər məktəb direktorlarına da müraciət etdik ki, təcili olaraq onları geri qaytarsınlar”. Onun sözlərinə görə, esində bununla bağlı hər il olduğu kimi bu il də müvafiq dövlət qurumlarına müraciət olunub. Mütəmadi olaraq Daxili İşlər Nazirliyinin Mütəəssis Daxili İşlər Nazirliyi, Müəllim Hüquqları Agentliyi, Təhsil Nazirliyi və məktəblərə müraciət edəçəklerini deyən Z.İsayev valideyn və müəllimləri də diqqətli olmağa çağırıb.

S.QARAYEVA

Azərbaycan Gənclər Nazirləri Sankt-Peterburq toplantısında təmsil olunur

Rusiyanın Sankt-Peterburq şəhərində Avropa Şurasının Gənclər məsul Nazirlərin IX Konfransı keçirilib. Tədbirdə Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfransın əsas mövzusu “Gənclərin hüquqlarına müdaxilə” və Avropada innovativ gənclər siyasətinin inkişafıdır. Konfransın açılışında Avropa Şurasının baş katibinin müavini Gabriella Battaini-Dragoni, Rusiya Federasiyasının Təhsil və Elm naziri Dmitriy Livanov və digər rəsmi şəxslər çıxış ediblər.

Açılışda Azərbaycan gənclər və idman naziri Azad Rəhi-

mov Rusiya Federasiyasının Təhsil və Elm naziri Dmitriy Livanovun konfransın sədri seçilməsini təklif edib və bu təklif iştirakçılar tərəfindən qəbul edildi. Sonra gənclər siyasətində tanınmış alim, eləcə də BMT-nin Baş Katibinin xüsusi nümayəndəsi olmuş Ad Melkert əsas məruzə ilə çıxış edib. Məruzədən sonra gənclər və idman naziri Azad Rəhimovla söhbət edib, o da öz növbəsində məruzəyə dair öz fikirlərini bildirdi, eləcə də Azərbaycanda gənclər siyasətində həyata keçirilən yeniliklər və nailiyyətlər haqqında iştirakçılara məlumat verdi. Konfrans zamanı gənclər tərəfindən aparılmış müzakirələr zamanı irəli sürülmüş yekun təkliflər toplusu nümayiş olunub.

Tədbirin ikinci hissəsi üç işçi qrupunda davam etdiriləcək. Burada Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimov “Fərqli cəmiyyətlərdə birgə yaşayış” mövzusunda işçi qrupunun həmsədri olacaq və mövzu ətrafında çıxış edəcək.

Qeyd edək ki, tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, ARGTMŞ-nin sədri Şahin Seyidzadə, ARGTMŞ-nin sədr müavini Mirhəsən Seyidov və Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Nərgiz Hüseynova daxildir.

S.QARAYEVA

“Çağ” Öyrətım Şirkəti yeni texnologiyaların tətbiqinə başlayıb

“Çağ” Öyrətım Şirkəti Azərbaycanda fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində və liseylərdə yeni texnologiyaların tətbiqinə başlayıb. Belə ki, yeni tədris ilindən başlayaraq Bakı Özəl Türk Liseyində yeni informasiya texnologiyalarından istifadə edilir. Bu gün “Çağ Öyrətım İşlətmələri” şirkətinin inkişafını təmin edən yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı mərasim keçirib.

Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Mesut Kurnaz deyib ki, təmsil etdiyi qurumun bütün təhsil ocaqlarında yeniliklərdən istifadə edilir. O qeyd edib ki, bu texnologiyalar yeni dərslər ilindən başlayaraq şagirdlərin dərsləri qavramaq fəaliyyətini artırmaq üçün istifadə ediləcək. Onun sözlərinə görə, interaktiv elektron lövhələrin istifadə edilməsinə başlanılıb: “Cəmiyyətdə 250 addad elektron lövhə alınacaq sinif otaqlarına quraşdırılıb. Müəllimlərlə birlikdə 6 ay müddətində Azərbaycan orta məktəb dərslərinə uyğun

proqramlar hazırlanıb, dərslərlərin əsas elektron lövhələrin yaddaşına yazılıb. Dəvət olunan müəssisələr tərəfindən tədris ediləcək fənlər üzrə müəllimlərin xüsusi seminarları keçirilib. Müəllimlərə lövhədən istifadə edərək öyrədilib. İnteraktiv lövhələr şirkətimizin bütün müəssisələrində qurulub və hazırda istifadədədir”.

Tədbirin davamında interaktiv lövhələrin istifadəsindən bəhs edən qısametrajlı film nümayiş edilib. “Çağ” Öyrətım İşlətmələri şirkətinin prezidenti Ənvər Özərən isə əldə olunan nailiyyətlər barədə ətraflı verdi. O bildirib ki, Azərbaycan təhsilindəki bu yeniliklərin əldə olunması “Çağ Öyrətım İşlətmələri” şirkətinin inkişafının göstəricisidir. Onun fikrinə görə, müasir texnologiya tədrisində keyfiyyətinə qaldırmağa kömək edəcək: Elektron lövhələrdən istifadə nəticəsində valideynlər övladlarını davamiyyəti, bilik və bacarığı, gündəlik dərslər hazırlığı barədə ətraflı məlumat əldə edə

biləcək. Yəni, təhsil müəssisələrində dərslər jurnalları da artıq elektron formada tətbiq olunacaq”.

Daha sonra Ənvər Özərən əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verdi. O bildirib ki, məktəblərin beynəlxalq fənn olimpiada və yarışlarından 97-si qızıl olmaqla yarışlardan ölkəyə gətirilən medalların sayı 542-yə çatıb. Ə.Özərən sözlərinə görə, əgər 20 il öncə şirkətin məktəblərində işləmək üçün 85% türk gətirilirdisə, bu gün müəllimlərin 83%-i Azərbaycanda yetişdirilən kadrlardır. Bu gün təhsil müəssisələrində 400-ə yaxın şagird və tələbə pulsuz təhsil alır ki, onlardan bəziləri qəbul imtahanında 600-dən yuxarı bal toplayanlar, bəziləri isə beynəlxalq olimpiadalarda yüksək nəticə göstərənlardır”.

Tədbirin davamında qonaqlar sinif otaqlarına baxış keçirib, dərslər prosesini izləyərək interaktiv lövhələrə tanış olublar.

S.QARAYEVA

"Neftçi" antirekordlarını təkrarladı

Son iki mövsümün Azərbaycan çempionu "Neftçi" Premyer Liqanın cari mövsümündə ilk dörd qarşılaşmada beş qol buraxıb.

Bunadək "Qarabağ" və "Xəzər Lənkəran" klublarının hərəsindən bir qol buraxan bakılılar "Sumqayıt" a 2:3 hesabı ilə uduzub. Bununla da çempionun startdakı dörd matçda buraxdığı toplaarın sayı beşə çatıb.

Bu isə "Neftçi"nin tarixində ən pis göstəricidir. "Ağ-qaralar" 1993 və 2006/07 mövsümlərində də ilk dörd qarşılaşmada beş dəfə qola məyus olmuşdu.

Startdakı dörd oyunda iki məğlubiyyət alan "Neftçi" ölkə çempionatları tarixində beşinci dəfə mövsümə belə başlayıb. Paytaxt təmsilçisi 1998/99, 2006/07, 2008/09 və çempion olduğu ötən — 2011/12 mövsümündə də ilk dörd oyundan ikisində xalsız qalmışdı.

Millimizin təlim-məşq toplanışının vaxtı açıqlandı

2014-cü ildə Braziliyada təşkil olunaçaq dünya çempionatının seçmə mərhələsində oktyabrın 16-da, Moskva şəhərindəki "Lujniki" stadionunda Rusiya — Azərbaycan oyununu keçiriləcək.

Bu oyuna hazırlıq məqsədilə oktyabrın 5-dən 13-dək Bakı şəhərində millimizin təlim-məşq toplanışı təşkil olunaçaq.

Vitali Kliçko karyerasını başa vurdu

Ukraynalı ağır çəkil boksçu Vitali Kliçko idmançı karyerasını başa vurduğunu açıqlayıb.

Kliçko Donetskədə keçirdiyi mətbuat konfransında bir daha rinqə çıxmayacağını bildirib.

41 yaşlı idmançı sonuncu dəfə sentyabrın 8-də Rusiyanın paytaxtı Moskvada nəyə qadir olduğunu nümayiş etdirib. O, homin gün almaniyalı Manuel Çarranı məğlub edərək, WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə dünya çempionu titulu qoruyub. Bu qələbədən sonra Vladimir oktyabrın 28-də Ukrayna Ali Radasına keçiriləcək seçkidə asılı olaraq, gələcək karyerasına dair qərar verəcəyini söyləyib. Seçkidə onun "UDAR" partiyası da iştirak edəcək. Bununla belə, böyük Kliçko qarşısı Vladimirin karyerasını davam etdirəcəyini söyləyib.

Qeyd edək ki, Vitali Kliçko karyerası özində peşəkar rinqdə 47 döyüş çıxıb. O, 41-i nokautla olmaqla, 45 qələbə qazanıb, 2-də isə uduzub.

FİFA "Qızıl top"a namizədlərin adlarını açıqlayır

FİFA dünyanın ən yaxşı futbolçusu adına — "Qızıl top" mükafatına namizəd olan 30 oyunçunun adını oktyabrın 30-da açıqlayacaq.

2012-ci ilin ən güclü futbolçularını ənənəvi olaraq milli komandalının baş məşqçiləri, kapitanları və jurnalistlər müəyyənləşdirəcək. Bundan başqa, üç finalçıya "Qızıl top"un təsisçisi olan "France football" jurnalının münsiflər heyəti də səs verəcək.

Qalibin adı isə 2003-cü ilin yanvarın 7-də Sürixdə elan olunaçaq.

Xatırladaq ki, son iki ildə "Qızıl top" a Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messi layiq görüldü.

"Qəbələ" azarkeşlərinə Elçin Məmmədova etiraz

"Qəbələ" klubunun azarkeşləri hakim Elçin Məmmədova etirazlarını davam etdirir.

Qol.Az-ın məlumatına görə, yerli azarkeşlər bu komandanın iştirakı ilə keçirilən oyunlarını idarə edərkən E.Məmmədovun idarəçiliyindən narazı qalırlar. Amma "Qəbələ" azarkeşləri hətta sözügedən hakim olmadıqda oyunlarda belə, onun əleyhinə şüarlar səsləndirirlər.

Son olaraq, onlar "Qəbələ" — "Rəvan" matçında E.Məmmədovun hakimlikdən getməsinə tələb ediblər. Görsü başqa bir hakim — Rəhim Həsənov idarə etsə də, onlar E.Məmmədov əleyhinə pankartlar hazırlayıblar. Pankartlar da "Elçin bəy, futbol sənlik deyil, get, futzalma" sözləri yer alıb.

Rəşad Sadıqov: "Bu çempionat daha güclüdür"**"Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi**

— Premyer Liqanın altıncı turunda səfərdə "Turan"ı 85-ci dəqiqədə sənin penaltıdan vurduğun qol sayəsində məğlub etdin. Etiraf edək ki, bu oyunda "Qarabağ" xeyli çətinlik çəkdi...

— AZAL-a böyük hesabla məğlub olmasaydıq belə, "Turan"la görüşdə bizə çətin olacaqdı. Ümumiyyətlə, hər zaman iddialı klublar Tovuz və Gəncədə çətinliklə üzlənir. Çünki həm meydançanın durumu rəqibə yaxşı oynamağa imkan vermir, həm də doğma azarkeşləri qarşısında daha inamlı təsir bağışlayırlar. Rəqib son oyunda "Bakı"dən bir xal aldığı üçün özünə inamı daha da artmışdı. Biz də bunu yaxşı başa düşürdük. Ümumiyyətlə, həmin meydançada yaxşı futbol göstərmək mümkün deyildi. Yalnız mübarizə və əzmkarlıq sayəsində biz "Turan"ı məğlub edə bildik. İkinci hissədə hücumlarımızın sayını artıraraq rəqibi qapısına doğru sıxışdırdıq. Nəticədə rəqib qaydanı



pozdu. Buna görə də qapılara penaltı təyin edildi.

— Həmin oyunda da komandanızda gərginlik hiss olunurdu. Bu problem hələ də qalır mı?

— Ola bilər ki, hələ bir müddət də hiss olunsun. Çünki komanda gözənilmədən böyük hesabla məğlub oldu. Tovuzda da ortabab komanda ilə oyunda qələbə qazana bilməyəcəyimizdən ehtiyat etdiyimiz üçün həyəcan vardı. Amma qızla bərabər üç xal qazana bildik.

— Ümumiyyətlə, böyük hesablı məğlubiyyətin səbəbini nədə görürsən?

— Bu haqda nə məşqçilər, nə də rəhbərlik çox danışdı. Bu isə komandanın xeyrinə oldu. Hiss olunurdu ki, "Turan"la görüşə futbolçular tamam başqa əhval-ruhiyyədə çıxmışdı. Məğlubiyyətin səbəbini isə dəqiq deyə bilmərəm.

— AZAL-a uduzduqdan sonra belə rəy yarandı ki, "Qarabağ" yenə "qara zolağ" a düşüb.

— Təmir cədvəlinə baxsaq, deyərik ki, bütün komandal "qara zolağ"dadır. Sadəcə olaraq, bu mövsümkü çempionatımız keçən ilkindən daha güclüdür. Bütün ortabab klublar heyətini yetərinlə gücləndiriblər. Buna görə də istənilən komanda xal itirir. Bu il bütün klublar bir-birindən xal ala bilər.

Əli HƏYATİ

Premyer Liqada VII turun oyunlarının başlama vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında VII turun oyunlarının başlama saatı açıqlanıb. PFL-in saytının yaydığı xəbərdə görə, oyunlar aşağıdakı tarixdə baş tutacaq:

28 sentyabr (cümə)
"İnter" — "Neftçi"
Mehdi Hüseynzadə adına Sumqayıt şə-

hər stadionu. Saat 16:00
29 sentyabr (şənbə)
"Turan" — "Xəzər Lənkəran"
Tovuz şəhər stadionu. Saat 16:00
"Simurq" — "Qarabağ"
Zaqatala şəhər stadionu. Saat 18:00
"Qəbələ" — AZAL

Qəbələ şəhər stadionu. Saat 16:00
30 sentyabr (bazar)
"Sumqayıt" — "Bakı"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 16:00
"Rəvan" — "Kəpəz"
Bayıl Arena. Saat 16:00

"Neftçi" futbolçularını cəzalandıracaq

"Neftçi" rəhbərliyi komandanın Premyer Liqada "Sumqayıt" a 2:3 hesablı məğlubiyyətindən narazı qalıb.

Klubunun vitse-prezidenti Tahir Süleymanov Qol.Az saytının müxbiri ilə söhbətində deyib ki, Avropa Liqasının qrup mərhələsinə düşən komanda üçün oyunda belə səhvlər etmək yolverilməzdir.

"Bu məğlubiyyətlə bağlı futbolçular və məşqçilərdən hesabat tələb olunacaq. Xüsusilə də məşqçilərdən" — deyən T.Süleymanov bu uğursuzluğa görə "Neftçi" üzvlərinin cəzalandırılacağını söyləyib.


"Biz Avroliqada tarix yazan və mübarizə aparın bir komandayırıq. Məğlubiyyət hər bir komanda üçün qaçılmazdır. Lakin bu şəkildə yox. Bu cür futbol oynamaq olmaz. Bununla bağlı məşqçilər korpusu və futbolçular klub rəhbərliyi qarşısında izahat verəcəklər.

Bu məğlubiyyətə görə Avroliqada bəhanə getirmək olmaz. Həftədə iki oyun keçirmək və heyətdəki futbolçuların yorğunluğuna məğlubiyyətə bəraət verməməlidir. Çünki heyətimizdə yetə-



rincə yaxşı futbolçu var. Bu futbolçulardan optimal heyət düzəldilməlidir" — deyə o bildirib.

Əli HƏYATİ

**Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərb Universiteti**

2012-ci il üçün Universitetin fəlsəfə doktoru proqramı üzrə doktoranturasına və dissertanturaya aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.

I. Fəlsəfə doktoru proqramı üzrə:

№	İxtisaslar	İxtisasın şifri	Ödənişli əsaslarla		
			Cəmi	Əyani	Qiyabi
1.	Dünya iqtisadiyyatı	5310.01	3	1	2
2.	Dünya ədəbiyyatı	5718.01	4	2	2
3.	Beynəlxalq münasibətlər	5901.01	4	1	3
4.	Sistemli analiz, idarəetmə və informasiya işlənməsi	3338.01	1	-	1

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 129 Nəli "01" iyul 2011-ci il tarixli qərarına uyğun olaraq Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil alan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsilə ona bərabər tutulan müəssisə) Azərbaycan Respublikasının vətəndaşları müsbətiq əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi təhsil müddəti 4 ildir. Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcminə qəbul imtahanları verirlər.

Doktoranturaya sənədlər 17 sentyabr 2012-ci il tarixindən 16 oktyabr 2012-ci il tarixinə qədər qəbul edilir. Qəbul imtahanları 22 oktyabr 2012-ci il tarixindən 21 noyabr 2012-ci il tarixinə keçiriləcək.

II. Fəlsəfə doktoru proqramı üzrə dissertantların təhkim olunma planı:

№	İxtisaslar	İxtisasın şifri	Ödənişli əsaslarla
1.	Dünya iqtisadiyyatı	5310.01	2
2.	Dünya ədəbiyyatı	5718.01	2
3.	Beynəlxalq münasibətlər	5901.01	2

Fəlsəfə doktoru üzrə doktoranturada dissertantlıq yolu ilə təhsil müddəti 4 ildir.

Doktorantura və dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir.


- ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- iş yerindən xasiyyətnamə;
- 2 ədəd fotosəkil (3x4 sm ölçüdə);
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.

Təhsil haqqı müqavilə yolu ilə müəyyən edilir.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç. 27
Tel: (+99412) 492 61 63; 492 74 18 (14)
Faks: (+99412) 492 67 01
e-mail: www.wu.edu.az

BİLDİRİŞ

2012-ci il sentyabr ayının 26-da saat 14.00-da "Bayatı" kitab mağazası Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Elçin Mirzəbəylinin "Poz bu sükutu" kitabının imza gününü keçirəcək. Maraqlananlar dəvət olunur.

**Ramiz Məmmədov rəsmən "Qəbələ"nin baş məşqçisi oldu**

Fatih Kavlakın istefasından sonra "Qəbələ"də yeni baş məşqçi təyinatı rəsmiləşib. Komandanın sabiq baş məşqçisi Ramiz Məmmədov bu posta təyin olunub. Bu il iyulun 10-da "Qəbələ"nin idman direktoru vəzifəsində fəaliyyətə başlayan 44 yaşlı mütəxəssis daha əvvəl 4 mövsüm komandaya rəhbərlik etmişdi.

2006/07 mövsümünün gedişində baş məşqçi postuna təyin olunan R.Məmmədov baş məşqçi kimi "Qəbələ"ni hamdan çox — Azərbaycan çempionatının 100, kubokun 18 oyununa çıxarıb.

Xatırladaq ki, Ramiz Məmmədov 2009/10 mövsümünə başa çatandan — komandadakı 4-cü mövsümündən sonra baş məşqçi postundan ayrılmışdı.

"Qarabağ"la "Simurq"un oyununun məkanı dəyişdirilib

Azərbaycan Premyer Liqasının yeddinci turunun "Qarabağ" — "Simurq" oyununun məkanı dəyişdirilib. Qarşılıqlı razılaşmaya əsasən, sentyabrın 29-dakı bu görüş əvvəlcədən elan olunduğu kimi, Bakıda yox, Zaqatalada baş tutacaq.

Azərbaycanlı xanım İspaniyada daha bir futbol klubu aldı

Azərbaycanlı iş adamı Gülnarə Xanbabayeva İspaniyanın üçüncü divizionunda çıxış edən futbol klubunu alıb. Komanda "Baku — Deportivo" adlanır. Klubun əsas hədəfi liqada oynamaqdır. Komandanın adı İspaniya ictimaiyyətində böyük marağa səbəb olub. "Baku — Deportivo"nun prezidenti Gülnarə Xanbabayeva deyib ki, oyunlar zamanı stadionda Azərbaycan bayrağının dalğalanması insana qürur verir. Klubun emblemi də üçrəngli bayrağımızı simvolizə edir.

Gülnarə Xanbabayevanın sözlərinə görə, "Bakı" futbol klubunun İspaniyada çıxış etməsi həm də diaspora fəaliyyətinin genişlənməsinə, Azərbaycanın adının tanınmasına şərait yaradır.

Qeyd edək ki, Gülnarə xanımın komandası İspaniyanın üçüncü divizionunda çıxış edir. "Baku Deportivo" da dünyanın bir çox ölkələrini təmsil edən futbolçular çıxış edir. Lakin klub prezidenti Azərbaycanlı gənc futbolçuları da komandanın heyətində görməyi arzu edir. O, Azərbaycanın futbol klublarını təlim məşq toplanmalarını, yoldaşlıq görüşlərini "Bakı — Deportivo"nun idman bazasında keçirə biləcəyini də söyləyib. Valensiyaada bunun üçün hər cür şərait var (Lent.az).

Əlavə edək ki, Gülnarə Xanbabayevanın birinci komandası "Baku de Valensiya" adlanır.

Ronaldoya Fransadan təkli var

"Real" (Madrid) klubunun hücumçusu Kristian Ronaldo karyerasını Fransa liqasında davam etdirə bilər. "Marca"-nın verdiyi məlumata görə, Fransanın PSJ klubu portuqaliyalı ulduza "elçi" düşüb.

Bu barədə açıqlama verən PSJ-nin prezidenti Nasser Əl-Xeləfi Ronaldonun transferi ilə bağlı danışıqlara hazır olduqlarını açıqlayıb: "PSJ hazırda dünyanın ən varlı klublarından biridir. Bununla belə, biz pulumuzu necə — göldü xərcləmək istəmirik. Ancaq Ronaldonun transferi ilə bağlı danışıqlara hazırıq. Qarşı tərəfin razılığını gözləyirik".

Qeyd edək ki, PSJ ilə yanaşı, "Mançester Siti" klubu da Ronaldo ilə yaxından maraqlanıb.

Materialları Anar Cəfərsəy hazırladı**Elanlar**

Sağlam Həyat İctimai Birliyinə Vergilər Nazirliyi tərəfindən 09 fevral 2007-ci ildə verilmiş VÖEN 1401080451 itdiyi üçün etibarsız sayılır.

1982-ci il təvəllüdü İmanov Emin Ramiz oğlunun adına verilmiş sürücülük vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Universitetinin GGG kurs tələbəsi Əliyev Əziz Cavanşir oğluna verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

İntiqam Qasımsadə, Vaqif Yusifli və Tofiq Mahmud Aydın Tağıyevə anası

BƏKURƏ xanımın

vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Nazim Əhmədli Vaqif Bayatlıya qayınanası

SURA xanımın

vəfatından kədərli xəbərlərini bildirir və dərin hüznə başsağlığı verir.

Qəzet 1992-ci il noyabrın 17-dən çıxır.

Baş redaktor: Rəşad Məcid

Redaktor: Yaşar Əliyev

Baş redaktor müavinləri: Yusif Rzayev, Seyfəddin Hüseynli
Redaktor müavinləri: Aydın Bağırov, Mircəbr Məcid, İsgəndər Həsənov

Qəzet bazar və bazar ertəsinə başqa hər gün çıxır
Ünvan: AZ1033, Bakı, Ş.Mustafayev küçəsi-27/121
Telefon: 566-67-98, 566-93-40
Faks: 566-25-20

İnternet ünvanı: www.525.az

E-mail: qezet525@mail.ru

Qəzet "Azərbaycan" nəşriyyatının mətbəəsində çap olunub.

Təsisçi: "525" şirkəti
İndeks: 0046, tiraj: 2425, sifariş:3195
"TURAN", "TRENDS", AzərTAC, "Assa-İrada", APA və "OLAYLAR"ın informasiyalarından istifadə olunub.
Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşıyıb.

® işarəsi altında dərc olunan materiallar reklam xarakterlidir.